

**“RABİTƏBANK” ASC-NİN
RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
SİYASƏTİ**

Bakı 2017

1. Ümumi müddəalar

- 1.1. Bu Sənəd irəlidə Bank adlanacaq “Rabitəbank” ASC-də risklərin idarə edilməsinin ümumi prinsiplərinin, vəzifə və məqsədlərinin, standartlarının və alətlərinin müəyyən edilməsi məqsədilə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq tapşırıqları və digər normativ aktları, həmçinin Bank nəzarəti üzrə Bazel Komitəsinin tövsiyələri əsasında hazırlanmışdır.
- 1.2. Bu Sənədə əsasən müvafiq struktur bölmələr tərəfindən hər növ risklərin idarə edilməsi üzrə biznes və idarəetmə proseslərini əks etdirən daxili sənədlər hazırlanır və tətbiq edilir.

2. Risklərin idarə edilməsi siyasətinin məqsədləri

- 2.1. Risklərin identifikasiya, qiymətləndirmə, ölçülmə, riskazaltma və nəzarət və onlar üzrə monitoring və hesabatların verilməsi üçün minimal tələblərin müəyyən edilməsi;
- 2.2. Risk menecmentin funksional və idarə etmə strukturunun müəyyənləşdirilməsi;
- 2.3. Risk limitlərinin müəyyənləşdirilməsi və bank üzrə paylanmasına və bölüşdürülməsinə şərait yaratmaq;
- 2.4. Yeni fəaliyyət növləri və sistemlərin tətbiq edilməsinə bankın risk yanaşması;
- 2.5. Planlaşdırılmamış hallar baş verdiyi zaman həyata keçirilməli olan təcili tədbirlər planını yaratmaq;
- 2.6. Məqbul sayılan səviyyədən artıq risklər götürməyən bank imicinin yaradılması və qorunması;
- 2.7. Bank fəaliyyətinin bütün istiqamətlərində risk/mənfəətlik əmsallarının optimallaşdırılması;

3. Risklərin idarə edilməsi siyasətinin prinsipləri

- 3.1. Bu Siyasət bankın Müşahidə Şurası tərəfindən təsdiqlənib və ildə bir dəfədən az olmayaraq gözdən keçirilməlidir. Bankın bütün daxili sistem və

proseslərinin yaradılmasında nəzərə alınan sənədlərdən biridir və daxili prosedurların tərtibində əsas məlumatlardan biri hesab olunur;

- 3.2. Risklərin idarə edilməsində əsas məsuliyyət Risklərin idarə edilməsi departamentinin, Risklərin İdarəedilməsi Komitəsinin (RİK), Aktiv və Passivlərin İdarəedilməsi Komitəsinin (APİK), Kredit komitələrinin (KK) və İdarə Heyətinin (İH) üzərinə düşür. Bunlardan əlavə bankın digər strukturları da risklərin idarə edilməsi sistemində aktiv iştirak etməlidirlər;
- 3.3. Planlaşdırılmayan hallar baş verdiyi zaman bütün risk kateqoriyaları üzrə fors-major hallara qarşı tədbirlər planı hazırlanmalı və həyata keçiriləcək tədbirlər üzrə məsuliyyətləri müəyyən edilməlidir;
- 3.4. Hər növ əməliyyatların aparılması və qərarların qəbul edilməsi üzrə limitlərin və səlahiyyətlər bölgüsünün müəyyən edilməsi;
- 3.5. Bankda mövcud olan bütün xidmətlər (məhsullar) üzrə iş prosedurların müvafiq daxili sənədlərdə əks olunması;
- 3.6. Risklərin idarə edilməsində "stress-test", sorğu, empirik təhlil, seminar və "beyin-həmləsi" metodologiyalarından istifadə edilməsi;
- 3.7. Bank üçün məqbul sayılan risk səviyyəsinə uyğun olmayan, əvvəlcədən araşdırılmamış və təsnifləşdirilməmiş risklərin əmələ gəlməsinə şərait yaradan əməliyyatların aparılmasına yol verilməməsi;
- 3.8. Bank əməliyyatlarının aparılması zamanı ehtiyatlılıq prinsipinə riayət edilməsi;
- 3.9. Bankın üzərinə götürdüyü risklərin vəziyyətinin mütəmadi monitorinqinin aparılması;
- 3.10. Risklərin idarə edilməsi üzrə prosedur və mexanizmlərin fasiləsiz və daimi icra olunması;
- 3.11. Bankda operativliyin azalmaması şərti ilə qərarların kollegial şəkildə qəbul edilməsinə üstünlüyün verilməsi;
- 3.12. Bankda istənilən biznes proseslərlə bağlı qərar verilərkən minimal risk daşıyan sahələrin prioritet götürülməsi, "yüksək riskli və yüksək gəlirli" maliyyə alətlərinə və sahələrə üstünlük verilməməsi;
- 3.13. Risklərin idarə edilməsi sisteminin ictimaiyyətə şəffaf və aydın çatdırılması;

- 3.14. Risklərin idarə edilməsinin ayrı-ayrı qurumlar üzrə sistemləşdirilməsi ilə bərabər mərkəzləşdirilməsinin təmin edilməsi;
- 3.15. Bütün yeni məhsullar və əməliyyatların bankda tətbiqinə başlamazdan əvvəl, bu yeni məhsullar Risklərin idarə edilməsi, Daxili Audit və Hüquq bölməsi tərəfindən nəzərdən keçirilir. Nəticədə, yeni prosedurların tətbiqindən yarana biləcək risklərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

4. Risklərin idarə edilməsi strategiyası

- 4.1 Risklərin idarə edilməsi strategiyası - Bankın ümumi strategiyasına uyğun siyasətin bir hissəsi olub, əsas strateji hədəflərə çatma yolunda həyata keçirilməli olan aşağıdakı tağıdakı ümumi strategiyasına uyğun siyasətin bir hissəsi olub, əsas strateji hədəflərə çatma yolunda həyata keçir:
 - 4.1.1. Bankın strateji hədəflərinə uyğun risk iştahası;
 - 4.1.2. İnternet və mobil bankçılığın geniş tətbiqi üzrə bankın risk yanaşması;
 - 4.1.3. Rəqəmsal bankçılıq sahəsində xidmətlərin təqdim olunması zamanı yarana biləcək risklərin idarə edilməsi;
 - 4.1.4. Qeyri-kredit əməliyyatların həcmının artması nəticəsində yarana biləcək risklərin idarə edilməsi;
 - 4.1.6. Akkreditivlər və qarantiyalar üzrə risk yanaşmasının müəyyən edilməsi;
 - 4.1.7. Rebrandinq prosesi ilə əlaqədar risklərin nəzarət altında saxlanması;
- 4.2. Risklərin idarə edilməsi strategiyasına hər təqvim ili başa çatdıqdan sonra növbəti ilin birinci rübü ərzində ötən ilin nəticələri əsasında yenidən baxılır və tələb olunduqda müvafiq dəyişikliklər edilir.

5. Bankın məruz qala biləcəyi risklər , onların xüsusiyyətləri və minimallaşdırılması yolları

- 5.1. Risklər mahiyətinə görə 2 növə ayrılır: Maliyyə və Qeyri-Maliyyə riskləri
- 5.2. **Maliyyə riskləri:** Bazar riskləri ; Kredit riskləri; Likvidlik riski;
- 5.2.1. Bazar riski- Bazar alətlərinin qiymətinin bazarda dəyişməsi nəticəsində itgi yaranma ehtimalıdır;

Növləri:

I. faiz dərəcəsi riski - faiz dərəcəsinin əlverişsiz dəyişməsi ilə əlaqədar xərclərin (zərərin) yaranması ehtimalıdır;

Faiz dərəcəsi riskinin yaranma səbəbləri aşağıdakılardır:

- a) Dəyişkən və sabit faiz dərəcələri üzrə aktiv və passivlərin arasındakı məbləq və müddət fərqi
- b) Likvidlik riskinin yaratdığı faiz riski
- c) Müqavilə öhdəliklərinin yerinə yetirilməməsindən yaranan faiz riski

Faiz dərəcəsi riskinin minimallaşdırılması yolları aşağıdakılardır:

- a) Aktiv və Passivlərin müddətlər üzrə düzgün idarəedilməsi
- b) Dəyişkən və sabit faiz üzrə aktiv və passivlərin idarə edilməsi
- c) Faiz riskinə məruzqalma limitinin düzgün müəyyən olunması
- d) Stress-testlər və ssenarilərin hazırlanması
- e) Bazarın daima öyrənilməsi
- f) limitlər müəyyən edilərkən bankda kapitalın adekvatlığı, gəlirlik səviyyəsi, faiz dərəcəsi riskini idarəetmə sisteminin keyfiyyətinin nəzərə alınması.

II. Valyuta riski – xarici valyuta məzənnələrinin əlverişsiz dəyişməsi ilə əlaqədar xərclərin (zərərin) yaranması ehtimalıdır;

Valyuta riskinin yaranma səbəbləri aşağıdakılardır:

- a) Bazardakı dəyişikliklərin nəzərə alınmaması
- b) Bir valyutada cəmləşmə
- c) Aktiv və passivlərin düzgün idarə edilməməsi
- d) Müxtəlif valyutalar üzrə likvidliyin düzgün idarə edilməməsi

Valyuta riskinin minimallaşdırılması yolları aşağıdakılardır:

- a) xarici valyuta ilə əməliyyatlar zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının təlimatlarından kənarlaşmanın qarşısının alınması;
- b) Bankın valyuta mövqeyi üzrə daxili limitlərin təyin edilməsi;
- c) valyuta riskindən yarana biləcək zərərin maksimum həddinin müəyyən edilməsi.

- d) Bazarın daima təhlili
 - e) Stress testlərin hazırlanması
 - f) Valyuta fyuçersi, spotu və forvardı
- III. Kapital riski - kapitalın və qiymətli kağızların dəyərində əlverişsiz dəyişikliklər nəticəsində itgi yaranma ehtimalıdır. Bu risk kapitala, eləcə də hecinq və spekulyasiya məqsədləri üçün istifadə edilən kapitalın törəmə alətlərinə təsir göstərir;

Kapital riskinin yaranma səbəbləri:

- a) Bazardakı dəyişikliklərə vaxtında reaksiya verilməməsi
- b) Aktiv və Passivlərin düzgün idarə edilməməsi

Kapital risklərinin minmallaşdırılması yolları

- a) Bazar və hecləşmə alətlərinin diversifikasiyası
- b) Bazarın daima öyrənilməsi
- c) Həssaslıq təhlili
- d) Stress testləşmə və ssenarilərin hazırlanması

5.2.2 **Kredit riski** –Qarşı tərəfin kredit öhdəliyini vaxtında və tam yerinə yetirməməsi nəticəsində yaranan riskdir:

Kredit risklərinin yaranma səbəbləri:

Kredit riski aşağıdakı altkateqoriyalara bölünür:

- I. Ödənilmə riski
- II. Asılılıq (cəmləşmə/konsentrasiya) riski
- III. Kreditin hüquqi yolla qaytarılması zamanı baş verə biləcək risklər
- IV. Bankın maraqlarını göstərdiyi sahələrdə əlverişsiz və ya dəyişkən siyasi, iqtisadi və ya bazar mühitinin olması;
- V. Girovun dəyərinin və ya likvidliyinin aşağı düşməsi;
- VI. Kredit portfelinin artım templərinin kreditləşmənin keyfiyyətinə və ya faiz gəlirlərinə mənfi təsiri.

Kredit risklərinin minimallaşdırılması yolları aşağıdakılardır

- a) Adekvat təşkilati siyasət və prosedurlar
- b) Kredit üzrə qərarların yalnız kollegial şəkildə verilməsi.

- c) Kredit risklərinin idarə edilməsi və onların monitorinqi üçün müvafiq təşkilati strukturun olması
- d) Portfelin diversifikasiyası(ölkə, sahə müştəri qrupları üzrə)
- e) Kredit risklərin adekvat idarə edilməsi , monitorinq və menecmentin məlumat sistemlərinin mövcudluğu

5.2.3. **Likvidlik riski** – planlaşdırılmış və gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilə bilməməsi nəticəsində yaranır;

Banka təsir göstərə biləcək likvidlik risklərinin yaranma səbəbləri aşağıdakılardır

- a) Qısamüddətli nağd vəsaitlərə olan tələbləri yerinə yetirmək üçün kifayət qədər pul və qiymətli kağızları saxlaya bilməməsi;
- b) Əlavə maliyyələşdirmənin əldə edə bilməməsi;
- c) Kredit portfelinin keyfiyyətinin pisləşməsi;
- d) Likvidlik üzrə qayda və hesabatların adekvat olmaması və ya düzgün icra olunmaması;

Likvidlik risklərinin minimallaşdırılması yolları

- a) Likvidlik üzrə hesabatların mütəmadi təhlil olunması işinin qurulması.
- b) Yeni müxbir münasibətlərin qurulması;

5.3. **Qeyri-maliyyə riskləri:** Əməliyyat və İmic riskləri.

5.3.1 **Əməliyyat riski** – Bank əməkdaşları tərəfindən yol verilmiş nöqsan və səhvlər, informasiya sistemi və texnologiyalarda baş vermiş problem və çatışmazlıqlar, habelə bankdankənar hadisələrlə əlaqədar itki yaranması ehtimalıdır.

Əməliyyat risklərinin yaranma səbəbləri aşağıdakılardır:

- a) insan resursu riski – bankın əməkdaşları tərəfindən bank fəaliyyəti ilə bağlı normativ qaydaların bilərəkdən və ya bilmədən pozulması riskidir;
- b) IT riski – bankda mövcud sistem və ya texnologiyalarda baş verən problemlərlə əlaqədar riskin yaranma ehtimalıdır;
- c) Prosedur riski - qayda və prosedurlarda olan boşluqlar və ya müxtəlif əməliyyat və fəaliyyət növlərini əhatə edən qaydaların olmaması ilə əlaqədar yaranan riskdir;

- d) fors major riski- Nəzarət xaricində, gözlənilməsi mümkün olmayan qeyri-adi hadisələrdən (böhranlar, təbii fəlakət, müharibə, üsyan) əmələ gələn itkilər;

Əməliyyat risklərinin minimallaşdırılması yolları aşağıdakılardır

- a) Əməliyyat risklərinin idarə olunması üzrə adekvat qayda və prosedurların olması;
- b) Əməliyyat risk bazasının yaradılması və mütəmadi yenilənməsi;
- c) Biznes proseslərin avtomatlaşdırılmasına qayğı
- d) Əməliyyatlarda “4 göz” prinsipinin tətbiqi
- e) Bankda “qaynar xətt” şəbəkəsinin qurulması
- f) Biznes strategiyasına uyğun və onu dəstəkləyən İT strategiyasının hazırlanması və tətbiqi;
- g) Qlobal, regional və daxili mühitdə baş verən sosial, siyasi, iqtisadi dəyişiklərin daim diqqətdə saxlanması.

5.3.2 **İmic riski** – banka qarşı etimadın azalması və mənfi ictimai rəy nəticəsində zərərin (xərclərin) yaranması riskidir.

İmic risklərinin yaranma səbəbləri aşağıdakılardır

- a) İşgüzar etikaya riyət edilməməsi, təsis sənədlərinə və müqavilə şərtlərinə əməl edilməməsi
- b) Şikayətlərin həlli üzrə qaydaların olmaması
- c) Zəif kadr siyasəti KİV-də mənfi informasiyanın yayılması

İmic risklərinin minimallaşdırılması yolları aşağıdakılardır

- a) Qanunverciliyə riayət edilməsinə daimi nəzarət
- b) Öhdəliklərin vaxtında yerinə yetirilməsi
- c) Kənara konfidensial məlumatların sızmasına yol verməyən etibarlı informasiya sistemi
- d) KİV –də müsbət və mənfi rəylər haqqında məlumat bazası

6. Risklərin idarə edilməsi prosesində istifadə edilən alət və analitik metodlar

- 6.1. Risklərin idarə edilməsi siyasəti aşağıdakı alətlərdən istifadə etməklə həyata keçirilir:
- a) limitləşdirmə;
 - b) səlahiyyətlər bölgüsü və qərarların qəbul edilməsi sistemi;
 - c) risklərin idarə edilməsi üzrə parametrlər (indikatorlar) sistemi;
 - d) hesabatlıq və məlumatların açıqlanması sistemi;
 - e) fəvqəladə hallar zamanı tədbirlər kompleksi;
 - f) nəzarət sistemi.
 - g) Məlumatların açıqlanması sistemi - ictimaiyyətin Bank haqqında düzgün məlumatlandırılmasında və ictimaiyyətdə Bankın müsbət imicinin formalaşdırılmasında əsas rol oynayır.
- 6.2. Risklərin idarə edilməsi prosesində əsasən aşağıdakı analitik metodlardan istifadə edilir:
- a) “GAP” metoduna əsasən likvidlik riski səbəbindən məruz qalınan faiz dərəcəsi riskinin təhlili;
 - b) “Riskə məruz Dəyər” (RMD) modelinə əsasən valyuta və kredit risklərinin təhlili;
 - c) Valyuta riskinin hesablanması və həssaslığa dair stress test hesabatı;
 - d) Aktiv və öhdəliklərin müddətlər üzrə təhlili (Maturity analysis);
 - e) Portfelin ümumi statistik göstəriciləri əsasında məcmu risk səviyyəsinin təhlili metodu;
 - f) Defolta məruz dəyər metoduna əsasən kredit riskinin hesablanması;

7. Risklərin idarə edilməsinin təşkilati strukturu

7.1. Risklərin idarə edilməsi prosesində bankın Müşahidə Şurası, Risklərin idarə edilməsi komitəsi (bundan sonra - RİK), İdarə Heyəti, Baş risk inzibatçısı, risklərin idarə edilməsi bölməsi, biznes bölmələri və daxili auditin səlahiyyətləri aşağıdakı kimi müəyyən edilir:

7.2. Müşahidə Şurası:

7.2.1 bankın risk profiline adekvat səmərəli risklərin idarə edilməsi sisteminin

yaradılmasını təmin edir;

- 7.2.2 risklərin idarə edilməsi üzrə strategiyanı, siyasəti, daxili qaydaları və təşkilati strukturu təsdiq edir;
- 7.2.3 risklərin idarə edilməsi ilə bağlı İdarə Heyətinin işinə nəzarət edir və risklərin idarə edilməsi bölməsindən birbaşa hesabatlar alır;
- 7.2.4 İdarə Heyəti və RİK-in bankda risklərin idarə edilməsi ilə bağlı təqdim etdiyi məsələlərə dair qərar qəbul edir;
- 7.2.5 risk limitlərini təsdiq edir;
- 7.2.6 Fövqəladə hallar planını təsdiq edir.

7.3 RİK:

- 7.3.1 risklərin idarə edilməsi strategiyasına, siyasətinə və qaydalarına, habelə onlara dəyişikliklərə baxır və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edir;
- 7.3.2 risk limitlərinə baxır və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edir;
- 7.3.3 risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətlərin seçilməsi və onların həyata keçirilməsi tezliyini müəyyən edir; risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər hazırlayır;
- 7.3.4 risklərin idarə edilməsi bölməsinin işini qiymətləndirir və qiymətləndirmənin nəticələri barədə Müşahidə Şurası və İdarə Heyətini məlumatlandırır;
- 7.3.5 risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələrin və bankdaxili digər komitələrin səlahiyyətləri ilə bağlı Müşahidə Şurasına təkliflər verir;
- 7.3.6 İdarə Heyəti ilə birgə fəvqəladə hallar planına baxır və Müşahidə Şurasına təqdim edir;
- 7.3.6 iclaslarını ən azı ayda bir dəfə keçirir və onların nəticələri barədə bankın Müşahidə şurasına hesabatlar verir;

7.4 İdarə Heyəti:

- 7.4.1 risklərin idarə edilməsi strategiyası və siyasətinin həyata keçirilməsini təmin edir
- 7.4.2 risklərin idarə edilməsi prosesini təşkil edir;
- 7.4.3 bankın məruz qaldığı riskləri təhlil edir və aşkar edilən zəifliyin aradan qaldırılması üçün zəruri tədbirlər görür;
- 7.4.4 yeni bank məhsulunun tətbiqi barədə qərar qəbul edir;
- 7.4.5 risklər və onların idarə edilməsinə dair RİK-ə və Müşahidə Şurasına hesabatları təqdim edir;

- 7.4.6 risklərin idarə edilməsi bölməsinin bankın risklərinə adekvat şəkildə fəaliyyəti üçün müvafiq şərait yaradır;
- 7.4.7 fəvqəladə hallar planına RİK-lə birgə baxır və Müşahidə Şurasına təqdim edir;
- 7.4.8 bankın digər struktur bölmələrinin risklərin idarə edilməsi bölməsi ilə əməkdaşlığını təmin edir, habelə fəaliyyətinə müdaxilələrin qarşısının alınması üçün tədbirlər görür;
- 7.5 Risk üzrə sahə kuratoru
- 7.5.1 İdarə Heyəti və Baş maliyyə inzibatçısının rəylərini nəzərə almaqla risklərin idarə edilməsi strategiyasını və siyasətini hazırlayır və RİK-ə təqdim edir;
- 7.5.2 risklərin idarə edilməsi üzrə İdarə Heyəti və struktur bölmələrin fəaliyyətini əlaqələndirir;
- 7.5.3 bankın fəaliyyətinə aid risklərin növlərini və ölçüsünü göstərən dövrü hesabatların etibarlı, şəffaf, kompleks şəkildə və vaxtında hazırlanmasını təmin edir;
- 7.5.4 risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə RİK-ə və Müşahidə Şurasına təkliflər verir;
- 7.5.5 bankın məruz qaldığı risklərin onun risk götürmə qabiliyyətinə, risklərin idarə edilməsi strategiyasına və risklərin idarə edilməsi üzrə prudensial tələblərə uyğunluğunu təmin edir;
- 7.5.6 risklərin idarə edilməsi funksiyasını həyata keçirən struktur bölmələrin əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görür;
- 7.5.7 risklərin idarə edilməsi strategiyasına baxılmasında, habelə risklərin idarə edilməsi ilə əlaqədar məsələlərin müzakirə olunmasında Müşahidə Şurasının iclaslarında iştirak edir.
- 7.6 Risklərin idarə edilməsi departamenti :
- 7.6.1 risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir;
- 7.6.2 risklərin idarə edilməsi üzrə bankın daxili qaydalarını, habelə onlara dəyişiklikləri hazırlayır;
- 7.6.3 risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparır və kənarlaşmalar barədə hesabatı RİK-ə və İdarə Heyətinə təqdim edir;

- 7.6.4 bankın aidiyyəti struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə RİK-ə və İdarə Heyətinə təkliflər verir;
- 7.6.5 risk xəritəsini hazırlayır və onun icrasına monitorinqi həyata keçirir;
- 7.6.6 risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirir və pozuntular barədə dərhal Baş risk inzibatçısına məlumat verir;
- 7.6.7 risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyəti struktur bölmələri ilə birgə) üzrə işləri həyata keçirir;
- 7.6.8 risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatı İdarə Heyəti, RİK və Müşahidə Şurasına təqdim edir;
- 7.6.9 risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir;
- 7.6.10 aidiyyəti struktur bölmələrlə birgə stress-testlər keçirir və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır;
- 7.6.11 risklərin idarə edilməsi məqsədi ilə bankın digər struktur bölmələrindən alınmış məlumatları təhlil edir;
- 7.6.12 risklərin idarə edilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri RİK-ə təqdim edir;
- 7.6.13 bankın aidiyyəti struktur bölmələri ilə birgə fəvqəladə hallar planını hazırlayır, RİK-ə və İdarə Heyətinə təqdim edir;
- 7.6.14 risklərin idarə edilməsi işində bankın aidiyyəti struktur bölmələrinə metodoloji yardım göstərir.
- 7.7 Bankın biznes bölmələri:
- 7.7.1 gündəlik fəaliyyətində öz səlahiyyəti daxilində riskləri idarə edir; aidiyyəti risk limitlərinə riayət olunmasını təmin edir.
- 7.8 Daxili Audit departamenti :
- 7.8.1 risklərin idarə edilməsi sisteminin səmərəliyini və adekvatlığını yoxlayır; yoxlamaların nəticələri barədə Müşahidə Şurası və Audit Komitəsinə hesabat, təklif və tövsiyyələrini təqdim edir;
- 7.8.2 risklərin idarə edilməsi bölməsi ilə məlumat mübadiləsini təmin edir.

8. Yekun müddəalar

8.1 Bu Sənəd imzalandığı gündən qüvvəyə minir.

8.2 Bu Sənədə yalnız Müşahidə Surasının razılığı ilə əlavə və dəyişikliklər

edilə bilər.

8.3 Bu Qayda qüvvəyə mindiyi tarixdən etibarən Muşahidə şurası iclasının 16.05.2008-ci il tarixli 23 sayılı protokolu ilə təsdiqlənmiş “Risklərin idarə edilməsi siyasəti üzrə reqlament” qüvvədən düşmüş hesab edilir.

"Rabitəbank" ASC
 "Risklərin İdarə edilməsi siyasəti" nə dair rəylər

Struktur bölmə	Vəzifəsi	Məsul şəxs	Təqdim edilmə tarixi	Rəy	Rəyin verilməsi tarixi	İmza
İdarə Heyəti	İH-nin sədri	E.Qədimov				
İdarə Heyəti	İH sədinin müavini	E.Bədirxanov				
İdarə Heyəti	Baş direktor	C.İbrahimov				
Risk üzrə sahə kuratoru	Baş direktor	B.Novruzov	20.11.17		21.11.17	
Audit Departamenti	Direktor	R.Abasov	20.11.17		21.11.17	
Hüquq Departamenti	Direktor	M.Bədəlov	20.11.17		21.11.17	

Reqlamentləşdirilən əməliyyat üzrə sahə kuratoru: Binnət Novruzov _____ 20.11.2017

Sənədin müəllifi:

Şakir Kərimov _____

